



AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZIRLIYİNİN ORQANI

POLİS

www.pq.mia.gov.az

polisazerbaycan

25 yanvar 2024-cü il
Cümə axşamı



1933-cü ildən çıxır
№ 3 (3667)

Bakıda şəhərsalma möcüzəsi

Dövlət başçısı Ağ Şəhərdə görülən işlərlə tanış olub

Prezident İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub.

Təməli Prezident İlham Əliyev ve birinci xanım Mehriban Əliyeva tərəfindən 2011-ci il dekabrın 24-də qoyulan Bakı Ağ Şəhər layihəsi paytaxtın ekoloji cəhətdən ən çox çirkənmiş bu yerində aparılmış irimiqyaslı tədbirlər nəticəsində möcüzəvi layihə kimi reallaşdır.

Ümumilikdə, 1650 hektar ərazini əhatə edən Bakı Ağ Şəhərdə müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış və xidmət obyektiinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşdır. Layihənin tam yekunlaşmasından sonra burada 280 min sahən yaşıyacaq və 240 min iş yeri yaradılacaq.

Prezidente məlumat verilib ki, inşası mərhələli şəkildə həyata keçirilən Bakı Ağ Şəhərin Mərkəzi Park Rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar - parklar və xiyabanlar nəzərdə tutulub. Onların arasında Dağdağan bağları var.

Mərkəzi Park Rayonu, 2017-ci ildə istifadəyə veril-



miş Paris evlərindən başqa 36, 20 və 8 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yayış binalarından, ticaret və iaşə obyektlərindən, orta məktəbdən, ofis və inzibati binalardan ibarətdir. Layihələndirmə zamanı Ağ Şəhərin Mərkəzi Park Rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar - parklar və xiyabanlar nəzərdə tutulub. Onların arasında Dağdağan bağları var.

Dövlətimizin başçısı bağın ərazisində Qarabağdan

gətirilmiş dağdağan ağacı əkib.

Prezident İlham Əliyev tikintisi başa çatan Bakı Ağ Şəhər Ofis binası ilə də tanış olub. Binanın inşası na 2020-ci ildə başlanılıb, Azərbaycanın Vətən müharibəsində Qələbəsinə və suverenliyinin bərpasına həsr olunub.

Binada dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş mütəmadi təqdim olunur. Yeni binaların layihələndirilməsi zamanı Ağ Şəhərin ekoloji

ənənələrinə və dünyanın mütəmadi ekoloji tələblərinə uyğun olaraq yaşıl bina, enerjidən qənaətli istifadə prinsiplərinə və beynəlxalq qurumların sertifikatlarına uyğunlaşdırılmasının geniş istifadəsi qarşıya məqsəd qoyulub. Diqqətə çatdırılıb ki, binada 150 ofis yerləşir. Biznes nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün burada hər cür şərait var. Binanın etrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, mütəmadi infrastruktur yaradılıb, yerli iqlimə

uyğunlaşdırılmış müxtəlif ağaclarlardan ibarət yaşlılıq zolağı salınıb, yaşı min iləndən çox olan nadir zeytin ağacı əkilib.

Örazidə qoyulmuş Qarabağ atı heykeli Qarabağ Atları Meydanında yerləşəcək "Qarabağ atları" monumənti kompleksindəki 7 atdan biridir. Təməli dövlətimizin başçısı tərəfindən 2022-ci ilin dekabrında qoyulan kompleks Azərbaycanın Qarabağın 30 illik işğaldən azad edilməsi uğrunda Vətən müharibəsindəki Zəfərə həsr edilib.

Rəsmi xəbərlər

Prezident İlham Əliyev yanvarın 23-də "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev yanvarın 19-da Birleşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının ve Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Tariximiz, qürurumuz...

DİN-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib



Azərbaycan tarixinə Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümü qeyd olundu. O qanlı hadisələrdən 34 il ötdü.

İldönümü əlaqədar olaraq daxili işlər naziri general-pol-

Kovnik Vilayət Eyvazov və DIN-in şəxsi heyəti Şəhidlər Xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.



DİN-də Kollegiya iclası keçirilib

2

Qətiyyətli mübarizə, qənaətbəxş nəticə

3

Bir qərinə ötsə də...

3

Hamının bildiyi sərr

4





RESPUBLİKA XƏBƏRLƏRİ

COP29-la bağlı ilk iclas keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçive Konvensiyasının Katibliyi Azərbaycana texniki missiya göndərəcək və dialoq şəraitində hazırlıq işləri aparılacaq. Təşkilat Komitəsinin sədri Samir Nuriyev bununla bağlı keçirilən iclasda bildirib ki, COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsi zəruridir. O, Azərbaycanın əvvəlki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını diqqətə çatdırıb.

Seçkiyə xaricdən böyük maraq var

Fevralın 7-də keçiriləcək növbədənənən prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərilən beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab alınıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, seçkilərinə izləmək məqsədilə xarici KIV-lər də çoxsaylı müraciətlər daxil olub və akkreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək.

Seçki bülletenlərinin çapına başlanılıb

Prezident seçkiləri ilə əlaqədar Milli Məclisin mətbəəsindən seçki bülletenlərinin çapına başlanılıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mediaya açıqlamasında 6 milyon 524 min 203 seçki bülleteninin çap edilməsinin nəzərdə tutulduğunu bildirib. O, qeyd edib ki, seçki bülletenləri çap olunduqca məntəqə seçki komissiyalarına veriləcək.

Qarabağa nə qədər vəsait ayrılib?

2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət bütçesindən 5 milyard 588 milyon manat vəsait ayrılib. Həmçinin 8 rayonun (Cəbrayıł, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan) gəlir və xərclərinin tənzimləmək üçün dövlət bütçesinin mərkəzləşdirilmiş xərclərdən 7,2 milyon manat maliyyə yardımı (dota-siya) ayrılib.

Büdcənin sosialönümlü xərcləri artıb

2023-cü ildə Azərbaycanda dövlət bütçəsi xərclərinin 13 milyard 50,7 milyon manatı sosialönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2022-ci illə müqayisədə 1473,8 milyon manat çoxdur.

Hərbiçilərin səs verməsinə şərait yaradılır

Azərbaycan Ordusunun şəxsi heyəti herbi hissə və müəssisələrde yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər. İlk dəfə səs verəcək herbi qulluqçular nəzərə alınaraq Seçki Məcəlləsi ilə tanışlıq və digər məarifləndirici məlumatlar çatdırılması təmin edilir. Çətin reliyefli dağlıq ərazilərdə döyüş növbətiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakı üçün daşınan seçki qutularından istifadə olunacaq.

Azərbaycan turizminə maraq yüksəlib

Pandemiyanın sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı iki milyonu keçib. Ötən ilde Azərbaycana gələn turistlərin sayı 30,2 faiz artırıq 2 milyon 85 min nəfər olub. Azərbaycana gələnlərin içərisində ilk üçlüq qonşu ölkələrin payına düşür. Turistlərin 30,0 faizi Rusiya, 18,1 faizi Türkiye, 7,9 faizi isə İrlandan gəlib. İlk beşliyi isə Hindistan və Gürcüstən qapadıb.

Füzuliye qayğıdış davam edir

Daha 30 ailə olmaqla 106 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Növbəti köç karvanı ilə Füzuliye çatan ailələrə mənzillərin açarları təqdim olunub. Mənzillərin açarlarını təhvil alanlar yeni evlərində məskunlaşdırıblar. Bununla da Füzuli şəhərində 440 ailə olmaqla 1625 nəfərin daimi məskunlaşması təmin edilib.

Sənaye zonaları səmərə verir

Son üç ildə sənaye zonalarında 8 milyardlıqdan artıq mehsul istehsal edilib. Bu müdəddət ərzində agentliyin idarəciliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezipentlik statusu verilib, 17 müəssisə fealiyyətə başlayıb, 1336 daimi iş yeri yaradılıb.

Dəniz daşımaları artıb

Ölkəmizdə dəniz nəqliyyatı daşımaların həcmi artıb. Dövlət Statistika Komitəsindən verilən məlumatə görə, 2023-cü ildə daşınan yüklerin həcmi 9 milyon 11 min ton olub. Bu, əvvəlki ilə nisbətən 20 faiz yüksəlmə deməkdir.

DİN-də Kollegiya iclası keçirilib

2023-cü ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşib



Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fealiyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclası keçirilib.

Iclasi giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin böyük təntənə ilə qeyd edildiyi 2023-cü ildə ölkəmizin həyatında bir çox önemli hadisələrin baş verdiyini, bunların arasında Azərbaycanın bütün ölkə ərazisində dövlət suve-

fakt təşkil edib. Cinayətlərin 94,5 faizi və ya 34.783-ü daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırıldığı hüquqaziddə əməller olmaqla 89,6 faizinin açılması təmin edilib.

Cinayətlərin ağır və xüsusiət ağır növlerinin 89,6, qeyri-əşkar şəraitde baş verənlərin 84,6, şəxsiyyət əley-

fadə edib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib, Interpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən olunub.

Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub. Ümumilikdə 12.648 odlu silah və 2,5 milyona yaxın surət aşkarlanıb.



Azərbaycan Polisi Böyük qayğıdışın realaşması üçün əzmələ çalışır

Nazir vurğulayıb ki, Prezident, Sİlahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermenistanın davamlı herbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində qazanılan Zəferden və ötən il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Xocalı, Ağdere və digər ərazilər döşməndən azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayğıdış programının realaşması üçün əzmələ çalışaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, təhlükəsizliyi etibarlı təmin edirlər.

Antiterror tədbirlərində 12 hərbi qulluqçunun və 8 polis əməkdaşının şəhid olduğunu vurğulayan nazir təklifi ilə şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Hesabat meruzesi ilə çıxış edən nazir V.Eyvazov vurğulayıb ki, 2023-cü ildə əməliyyat-axtarış və istintaq fealiyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36.811 cinayət qeydə alınıb, onlardan 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360

hina olanların 98,4, onlardan qəsdən adam öldürmələrin 96,1, adam öldürməyə cəhdlerin 97,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, xulqanlıqların 96,3, mülkiyyət əleyhine olanların 79,6, o cümlədən soyğunluqların 98,1, quldurluqların və hədə-qorxu ilə tələb etmələrin 97,5, avtonəqliyyat vasitəsinə qaçırımların 97,2, dələduzluqların 92,1 faizi açılıb. Xırda talamaların açılması təmin edilər.

Şəhərə qazanılan Zəferden və ötən il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Xocalı, Ağdere və digər ərazilər döşməndən azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayğıdış programının realaşması üçün əzmələ çalışaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, təhlükəsizliyi etibarlı təmin edirlər.

Birgə tədbirlərle

Eyni zamanda, prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasına nəzərəçarpan irəliliyə eldə edildiyini, 426 fakt üzrə təqsirlər şəxslərin məsuliyyətə celb olunduğunu, o cümlədən cinayətlərin ağır, xüsusiət ağır və transmili mütəşəkkil növlərinin qarşısının alınması və istintaq kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcmiñin yerinə yetirildiyini, habelə Dövlət Təhlükəsizliyi Xidməti ilə six qarşılıqlı əlaqədə dini radikalizmə qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə önməli nəticələrə nail olunduğunu xüsusi vurğulayan nazir həmin dövlət orqanlarının əməkdaşlarına və rəhbərliyinə təşəkkürlerini

Qeyri-legal dövriyyədən 3.487 ədəd müxtəlif nominalı saxta əskiñas, istifadə müddəti ötmüş 6.310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Narkotiklərlə mübarizə prioritətidir

Narkotiklərlə mübarizənin vəziyyətən toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirərək bildirib ki, qanunsuz dövriyyədən 4 ton 464 kilogram, yəni 2022-ci ilə müqayisədə 1 ton 46 kilogramdan çox narkotik vasitə götürürlüb, 620 kq narkotikin qəçaqmalçılıq yolu ilə ölkəyə getiriləyəninin qarşısı alınıb, onlayn satışla bağlı 366 fakt aşkarlanıb və müvafiq cinayətlərlə əlaqədar 160 cinayətkar qrup zərərsizləşdirilib. Nazir bu növ cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini bildirərək onlara təşəkkürlerini çatdırıb.

Müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zərurılığını, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin xalqa xidmət funksiyalarını daha böyük peşəkarlıqla həyata keçirməsinin vacibliyini nəzərə çatdırıb.

General-polkovnik V.Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fealiyyətinə verdiyi böyük dəyəre və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayışın, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da böyük əzm və qətiyyətlə davam etdiriləcəkdir.

Hamının bildiyi sırr

Ailədə zoraklıqlıq edəni hər kəs tanıyor, ancaq hər kəs şikayət edirmi?

Ailəni qanunlardan önce məhrəm səd qoruyur. Onu aşağın, buna hətta cəhd etməyin hüquqi və əxlaqi baxımdan qadağan, tabu elan edilməsi bəşəriyyətin indiyək yekdil olaraq qəbul edib, sadiq qaldığı nadir razılaşmalardandır. İnsanlar dini inanclarına, uca Tanrıının kimliyinə görə belə fərqli düşünə bilirlər. Ailənin sərhədlərini keçməmək barədə isə heyrətməz dərəcədə dünyada həmfikirliklilik var.

Bu toxunulmaz zonanı, L.Tolstoy demişkən, bir-birinə oxşayan xoşbəxtlər və hərəsi bir cür bədbəxt olan ailələr bölüşür. Adətən qadınların özlərini bədbəxt hesab etdiyi ailələrdə dos-tun-tanışın, doğmaların, bir sözle, hamının bildiyi bir sırr gizlenir. Orada zoraklıqlıq olur, orada göz yaşı var, orada hüquq pozuntusu baş verir. Mental dəyərlərin güclü olduğu cəmiyyətlərdə bu cür qanunsuzluqlar ailə sirri adı altında çox yaxşı pərdələnə bilir.

Əslində məisət zoraklığından əsasən qadın və uşaqlar əziyyət çəkdiyinə görə qadının boyulan fəryadı və ya uşaqın hıçkırtışı hüquqi mexanizmin işə düşməsi üçün güclü həyəcanlı rolunu oynaya bilər. Bir şərtlə ki, bu səs ailənin içində anindaca susdurulmasın.

Ölkəmizde ailədaxili zoraklıqlıq hallarının eksəri-yətin latent qalması və hüquq-mühafizə orqanlarına məlum olmaması barədə söylənən fikirlər bu mənəda çıxdan bilinen həqiqətin ifa-dəsi kimi səslənir. Hər kəs ailədə zoraklıqlıq edəni tanı-yır, doğmalar qanun pozun-tusunu bərədə xəbərdardır, ancaq hamı bir nəfər kimi susur. Hətta, zoraklığa mərəz qalanın özü belə rəsmi qurumlara müraciət etmir. Bu da bəzən ağır cinayət hadisələri ilə nəticələnir.

"Dəyərə" çevrilən adətlər

Ata və qardaşın ailənin qız fərdi ilə müqayisədə maskulist üstünlüyə malik olması bizim kimi şərəf dəyərlərini daşıyan top-lumlarda bəzən erkən nikah problemləri doğurur.



Araşdırıcılar isə göstərir ki, evlilik müddətində məisət zoraklığına mərəz qalan-ların arasında erkən nikaha daxil olanlar üstünlük təşkil edir. Belə evliliyin cinayət əməli olduğunu bildikləri halda övladını er evinə yola salan valideynləri qınamalı olan qohum-əqrəbələr da toyular "sındır-sındır" süzürlər.

Tədbirlər netice verir

Etiraf edilməlidir ki, ai-diyyəti dövlət qurumları, o cümlədən işin sonunda ci-nayət təhdidi olduğuna görə polis əməkdaşları erkən nikah və məisət zoraklığı mövzularını əhatə edən ki-fayət qədər maarifləndirme

Lənkəran, Kürdəmir və di-ger rayonlardan belə xəber-lər gelib. Birliyin sədri qeyd edirdi ki, polis profilaktika tədbirləri ilə erkən yaşda nişanın qarşısını almağın mümkünşüllüyünü gör-dükən sonra sözügedən addımı atıb: "Daxili İşlər Nazirliyi bir dəfə 'yetər' deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs - ağır cəza olmalıdır".

Bunun kimi faktlar sübut edir ki, ailənin strukturunu bə-raberliyə əsaslanmalı, nə-hayət, qadının və qızın da sözü eşidilməlidir. Əks halda ata evində kişinin sözü ilə taleyinə boyun əyen qızı ər evində zoraklığın növbəti mərhələsi gözleyir. Bu anlayışın dəyişməsi qadın qətlinin qarşısının alınma-sında da mühüm rol oynaya bilər.

Hərçənd, onu da nəzərə almalıq ki, ötən ilin son-larında Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu-nun nəticələrinə əsasən, rəyi soruşulanların 21,9 faizi bəzi hallarda ailəde zoraklığın tətbiqini qaćıl-maz hesab edib və belə düşünənlər arasında kişilər qadınlardan təqribən iki dəfə çox olub. Yəni, ailələr-də gender bərabərliyinə nail olmaq üçün hələ bir xeyli vaxt ve emək sərf etməliyik.

Eray Mehtizadə



2024-cü ilin I yarısı üçün
"POLİS" ə, öz qəzetinizə
abunə olmağa tələsin!

Polis Akademiyasına qəbul başlayıb

Şərtlərə uyğun gələn namizədlər müraciət edə bilərlər

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına "hüquqşunaslıq" ixtisası üzrə əyani tehsile 500 kursantın qəbulu üçün müsabiqə elan edildi.

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölgələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış sınıflarında oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək olan (2024-cü ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan vətəndaşları iştirak edə bilər.

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları:

8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47.

Daha ətraflı məlumat Akademianın www.pa.edu.az internet saytında yerləşdirilib.

Dünya kuboku uğrunda

DİN təmsilçiləri beynəlxalq yarışlara yollanıblar



24 yanvar – 1 fevral tarixlərində Misirin Qahire şəhərində atıcılıq üzrə dünya kuboku yarışı keçiləcək. Həmin yarışda DİN Daxili Qoşunların idman komandasının məşqçi-müləlli mayor Ruslan Lunyov və idman Cəmiyyətinin təmsilcisi Nigar Nəsimova pnevmatik tapançadan 10 və 25 metr məsafəyə atəşənməda güclərini sınaya-cıqlar.

Qeyd edək ki, N.Nəsimova pnevmatik cədvəlində irəliləşə Olimpiya oyunlarına birbaşa lisenziya əldə edəcək. Almanıyanın Münhen

şəhərində 23 - 28 yanvar tarixlərində ənənəvi 2024 H&N kuboku start götürüb. Pnevmatik tapançadan və tüfəngdən 10 metr məsafəyə atəşənmə yarışlarında Azərbaycan millisi 3 məşqçi və 17 idmançı ilə təmsil olunur.

Millinin tərkibində Daxili Qoşunların əsgərləri Vla-dislav Kalmikov, İlkin Veliyev və İmran Qarayev iş-tirak edirlər. Yarışda Rəsul Məmmədovla, Zeynəb Sultanova idman Cəmiyyətinin idman şerfini qoruyurlar.

Ruslan Vəliyev
polis baş leytenantı


Polis xəfiyyəsi Ejen Fransua Vidokun memuarları - Əlcək əməliyyatı

Əməliyyat-axtarış işinin və kriminalistikanın əsasları

Təhlil və araşdırılara görə, Vidokun təcrübəyə əsaslanan qeyd-ləri və tövsiyələri metodiki mahiyyət daşımaqla, əməliyyat-axtarış işinin, kriminalistikanın konstitusiyasıdır. Odur ki, əfsanəvi polis xəfiyyəsi Vidokun memuarlarının dərcini davam etdiririk.

(Əvvəli öten sayımızda)

Onlar mənə qarşı birbaşa hü-cumları dayandırıb agentlərimi hədəfə almışa hətta başlıdalar. Rəqib-lərim onları rəhbərliyin nəzərində ləkələmək üçün bütün mümkün va-sitələrdən istifadə edirdilər. Ərazidə törədilən istənilən cinayəti mənim agentlərimin ayağına yazdırılar. Onu da qeyd edim ki, her dəfə Par-isdə təşkil olunan istənilən kütlüvi tədbir zamanı bu hal təkrarlanırı. Bir sözü, kückəde yoxa çıxan pişiyin də hesabı bizdən alınırdı.



Ehtiyat tədbirləri

Nəhayət, bu davamlı ittiham-lardan cana doyaraq buna son-qoymaq qərarına gəldim. Düş-mənlerimin ağızını yummaya üçün köməkçilərimin əllerini kəsə bilməzdəm axı. Başqa çıxış yolu tapmaq lazımdı. Nəhayət, agentlərimə bundan sonra əllərinə dəri əlcək geyinmələrini əmr etdim və təp-si-rıq verdim ki, kimi əlcəksiz görəmə dərhal idarətdən kənarlaşdıracam.

Bununla da məsəle birdefəlik öz həllini tapdı. Daha düşmənələrim mənim agentlərimi izdihamın içinde "işləməkde" ittiham edə bilmədilər. "Əlcəkle sıçan tuta bilən pişik yoxdur" atalar sözünü xatırlayan canab

ehtiyat tədbirlərindən narahatlıq ke-cirmədi, qaydalara tab götəre bilmə-yib qovulanlar isə yenidən cinayət yolunu seçdilər.

Keçmişləri qaranlıq olan bu in-sanların üzərində mənim təsir dairəm yetəri idi. Lakin, onları və-zifələrinin öhdəsindən lazımnıça gəlmələrinə sövq etmək üçün dəmir iradə və möhkəm əzm lazımlıydı. Vidokun iradəsinə qarşı çıxmalarının əsas səbəbi onu polisda xidmətdən avvel, Fors və Bisterden tənimləri ilə izah etmək olardı. Lakin mən həbsxanada olduğum vaxt heç kimlə yoldaşlıq etməmişəm, nə onlar, nə də başqaları kiminləsə iş birliyində olduğumu sübut edə bil-məzdilər.

Bu arada onu da qeyd etmək yeri-dən əlcəkli ki, agentlərimin çoxunu qanunlara qənim kəsilən vaxt ele mən özüm həbs etmişdim. Cəza müddətləri başa çatandan sonra bir çoxları yanına gəlib briqadama qoşulmaq arzusunda olduqlarını bildirdilər. Qabiləyyətlərinə və zə-kasına əmin olduqlarımı işə qəbul etdim. Onu da qeyd etməliyəm ki, adətən belələri yalnız öğrulq et-məkdən el çəkirdilər. Yerdə qalan bütün qaranlıq işlərden: - iki, əx-laqsızlıq, xüsüsən də qumar oynamadan ayrıla bilmirdilər. Onlardan bir çoxu ev kirəsini, hətta, dərziye olan borcunu da qumarda udu-zurdular. Mən öz dəyərləi vaxtimın çoxunu belələrinə həsr edə bilməzdim, çünki iradəmin əksinə olaraq

onlar bu əməllerində el çəkmirdilər. Gündəlik on səkkiz saat polis-de xidmətlərinə baxmayaqaraq, belə yaramaz işlərlə maşğıl olmağa vaxt tapmalarına bəzen mən özüm de təccüb edirdim. Belə məqamda "Qozbeli qəbir düzəldər" atalar sözünü yada salıb özümə təskinlik verirdim. Əməllerində cinayət tərki-bi olmadıqca tənbəh və nəsihətlərlə kifayətlənirdim. Deyim ki, çox vaxt havaya atılan söz kimi, nəsihətlərin də faydası olmurdu. Düzgün həyat tərzi keçirmədiklərinə baxmayaqaraq, agentlərim hər zaman öz işlərində məhərətli idilər. Bundan başqa, briqadının üzvləri onları daima nə-zarətdə saxladıqımız bilidilər. Harda olmalarından aslı olmayıaraq "bö-cək"lərimin daima onları izlədiklərini anlayı, istənilən qayda pozuntu-sundan dərhal xəbərim olacağına şübhə etmirdilər. Nizam-intizamsız, bəzən də idarə olunmaz bu adam-ların nəticədə mənim göstərişlərimə qeyd-şərtsiz əməl etmələri çoxlarını düşündürmeye vadar edirdi.

Ümumiyyətə, işe vicdanla yanaşib, xidmətə cani-dildən bağlı olan briqada üzvlərinin zamanla islah olunduqlarına əmin idim. Əksinə, xidmətdən yayınaraq keçmiş günlərindən ibret götürməyənələr fəlakətə düşür olurdular. Yeri gəlmışkən, dəftərxanada işləyən Deplankin rəf-tarı məşahidələrimi üzərinə çəkdi. Deplank yaxşı təhsil almış, ağıllı və ətrafdə baş verənləre özünəməxsus münasibət sərgiləyən biri idi. Düşüncələrini sər-bəst ifadə edən, eyni zamanda, gözəl hüsünə-xəttə malik bu cavan oğlan, gənc olmasına baxmayaqaraq, cəmiyyətdə kifayət qədər hörmət qazanmışdı. Təessüf ki, öğrulğa xüsusi maniyası vardı, həm də həd-dindən artıq tənbəl idi.

(Ardı var)